



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KOLLEGIYASININ QƏRARI
Qəbul edildiyi tarix	02.09.2014
Qeydiyyat nömrəsi	100/03/002
Adı	“Gətirilməsi (aparılması) qadağan olunmuş və ya məhdudlaşdırılmış malların götürülməsi haqqında” Protokolun formasının təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	13.09.2014
Azərbaycan	360.060.000
Respublikasının vahid hüquqi təsnifatı üzrə indeks kodu	
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi	15201409023002
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	12.09.2014

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin [2012-ci il 4 iyun tarixli, 646 nömrəli](#) Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən

QƏRARA ALIR:

1. “Gətirilməsi (aparılması) qadağan olunmuş və ya məhdudlaşdırılmış malların götürülməsi haqqında” Protokolun forması təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi (Sənan Muxtarov) təsdiq edilmiş Protokolun formasının 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Kollegiyanın sədri

Aydın Əliyev

Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/03/002 nömrəli, 2 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

(gömrük orqanının adı)

PROTOKOL

(Gətirilməsi (aparılması) qadağan olunmuş və ya məhdudlaşdırılmış malların götürülməsi haqqında)

1. _____ 201____
(tərtib edildiyi yer) (tarix)

2. Hərəkətin başlanması vaxtı ____ : ____ Hərəkətin sona çatma vaxtı ____ : ____

3. Protokolu tərtib edən gömrük əməkdaşı

(vəzifəsi, soyadı, adı, atasının adı)

4. Barəsində müvafiq hərəkət aparılan şəxs _____

(soyadı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, , iş yeri, qeydiyyatda olduqları ünvan)

5. İştirakçılar* _____

6. Götürülən mallar haqqında məlumat

Malların adı	malın gətirildiyi (aparıldığı) ölkə	miqdarı	çəkisi	faktura dəyəri

7. Protokola əlavə _____ vərəq

8. Qeydlər** _____

9. Malların götürülmə səbəbi*** _____

10. Malların saxlanc müddəti _____
(müddət)

11. Saxlanc müddətinin son həddi keçdiyi halda mallar barəsində "Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərəclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2014-cü il tarixli 88 nömrəli Qərarına uyğun olaraq sərəncam verilir.
Bu barədə xəbərdar olundum.

İmza _____
(soyadı, adı, atasının adı)

Gətirilməsi (aparılması) qadağan olunmuş və ya məhdudlaşdırılmış malların götürülməsi haqqında Protokolla tanış oldum və surəti mənə təqdim olundu.

Barəsində müvafiq hərəkət aparılan şəxs _____
(imza) (soyadı, adı, atasının adı)

İştirakçılar : 1. _____
(imza) (soyadı, adı, atasının adı)

2. _____
(imza) (soyadı, adı, atasının adı)

3. _____
(imza) (soyadı, adı, atasının adı)

12. Gömrük orqanının vəzifəli şəxsi _____
(şəxsi nömrəli möhürü və imzası) (soyadı, adı, atasının adı)

(*) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.2.5.-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində məlumatlar göstərilir.

(**) "Qeydlər" bəndi gömrük orqanlarının vəzifəli şəxsləri üçün nəzərdə tutulmuşdur. Bu bənd götürülmə faktı ilə bağlı əlavə göstəricilər, məlumatlar barədə qeydlər aparılması üçün nəzərdə tutulmuşdur. (müvafiq norma həddində buraxılmış mallar barədə qeydlər və.s).

(***) Protokolun 9-cu "Malların götürülmə səbəbi" bəndi gətirilməsi (aparılması) qadağan olunmuş, yaxud

gətirilməsinə (aparılmasına) *lisenziya və ya icazə sənədi* təqdim edilməsi tələb olunan, lakin *belə sənəd* təqdim olunmayan mallar üçün, həmçinin malların tam gömrük rəsmiləşdirilməsinin aparılması üçün zəruri olan sənədlər (invoys, müqavilə və.s) çatışmadıqda, yaxud mallara dair gömrük ödənişlərinin ödənilməsi təmin edilə bilmədikdə doldurulur. Bu zaman malların gətirilməsinin (aparılmasının) qadağan olunması, yaxud gətirilməsi (aparılması) üçün *lisenziya və ya icazə sənədi* təqdim olunması tələb olunduqda, bu barədə həmin bənddə malların gətirilməsi və aparılmasına qadağa qoyan, məhdudlaşdıran və ya *lisenziya və ya icazə* tələb edən qanun və ya digər hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilməlidir. ^[1]

Qeyd: Saxlanc müddəti ərzində mallar mallara dair səlahiyyəti olan şəxsin müraciəti əsasında gömrük orqanının razılığı ilə geri qaytarılır və malların götürülməsinə dair Protokolun arxa hissəsində bu barədə qeyd aparılır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 13 dekabr 2016-cı il tarixli 100/04/001 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612134001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 dekabr 2016-cı il**)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

^[1] 13 dekabr 2016-cı il tarixli 100/04/001 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612134001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 dekabr 2016-cı il**) ilə "Gətirilməsi (aparılması) qadağan olunmuş və ya məhdudlaşdırılmış malların götürülməsi haqqında" Protokolun forması"nın 12-ci hissənin dördüncü abzasının birinci cümləsində "**xüsusi icazə**" sözləri "**lisenziya və ya icazə sənədi**" sözləri ilə, "**xüsusi icazəsi**" sözləri "**belə sənəd**" sözləri ilə, ikinci cümləsində "**xüsusi icazə**" sözləri (birinci halda) "**lisenziya və ya icazə sənədi**" sözləri ilə, "**xüsusi icazə**" sözləri (ikinci halda) "**lisenziya və ya icazə**" sözləri ilə əvəz edilmişdir.